



# ŞƏRQİN ilk professional qadın bəstəkarı

**Onun haqqında çox yazmaq olar və yazmaliyiq. Onun həyatını oxuya qurur duyursan - belə qadınlarımız var. Yaşamaq, yaratmaq həvəsin artır. O bizi yaşadanlardan biridir.**

**O - Ağabacı Rzayeva.**

Ağabacı Rzayeva 1912 - ci il dekabrın 15 -inde Bakıda ziyanlı ailəsində anadan olub. Atası İsmayııl iqtisadçı olsa da müsiqini sevir, öz atasından müğamlarımızı öyrənirdi. İsmayıılın atası məşhur tarzən Mirzə Fərəc idi. O, atasından tarçalmağı da öyrənmişdi. Ailədə müsiqiyə sevgi vardi. Ağabacı və bacısı Ruqiyə də ilk tar dərslərini atasından və babasından almışdır. Babasının vəfatından sonra Ağabacı Rzayeva Pedagoji texnikumu bitirib, Kürdexanıda müəllim işleyir və müəllimliyi çox sevir. Amma müsiqiyyə olan sevgisi burda da özünü göstərir. Qızlardan ibarət xor dərnəyi yaradır, müsiqi nömrələri hazırlayır, özü də tarda onları müşayət edirdi. O illərdə radioda müsiqi nömrələri ilə çıxışları sevilirdi. Bacısı Ruqiyə ilə Üzeyir bəy Hacıbəylinin diqqətini çəkir. Böyük bəstəkar bacıları 1934 - cü ildə Konservatoriyanın nəzdində yaradılan "Xalq müsiqisi" şöbəsinə dəvət edir. İsmayııl kişi qızlarının müsiqiyyə sevgisini bildiyindən onların təhsil almasına etiraz etmir. Onlar bu şöbənin ilk qız tələbələri idi. Ağabacı xanım not dərslərini tarzən və bəstəkar Səid Rüstəmovdan, müğam dərslerini Mirzə Mensur Mənsurovdan alır. Bir il sonra Üzeyir bəyin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olur. Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Əlindən tutub onu müsiqi dünyasına aparan müəllimine "Gənc vətənpərvərlər marşı" adlı ilk əsərini çəkingənliklə təqdim edəndə eşitdiyi sözələr ona mənəvi daayaq olmuşdu:

"Sən sübut etdin ki, qadın da bəstəkar olar". A. Rzayevanın yaradıcılığında böyük Üzeyir bəyin sözləri dəfələtlə öz təsdiqini tapır. "Vətən", "Könlüm", "Oxuma gözəl", "Gözleyirəm sevgilim", "Gözlərin", "Neftçi Qurban", "Zülfü pərişan olmasın" "Çoban Qara", "Sevgilim əsgər gedir" və s. kimi bir çox mahnı və romansları ona sevgi və şöhrət qazandırırdı.

Yaradıcılığının əsasını mahnı və romanslar təşkil etsə də Ağabacı Rzayeva xor üçün əsərlər, simfonik əsərlər,

xalq çalğı alətləri, simli kvartet üçün əsərlər, sonatalar, tar və kamança üçün pyeslər və s. müsiqilərin müəllifidir. Xalq çalğı alətləri ansamblına klarnetin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Təkcə Azərbaycanda deyil, Şərqdə peşəkar müsiqi təhsili almış ilk professional xanım bəstəkar bir - neçə müsiqili səhne əsərləri də yazılmışdır. Öz müsiqisi ilə yoğurub yaptığı dövrünün ən istedadlı ifaçılarının repertuarından düşməyən müxtəlif mövzulu gözəl mahnıların müəllifi Ağabacı Rzayevanın yaradıcılığında bir - birindən məraqlı, unudulmaz uşaq mahnıları da xüsusi yer tutur. "Kukla", "Ağ gøyərçinim", "Qaranquş", "Sabahın ustaları", "Balaca kapitan", "Qərenfiləm mən", "Gəl, gəl a yaz günləri", "Şən yolka" və onlarla başqa uşaq mahnıları bu gün də populyardır. Onun uşaq mahnılarını böyükələr də sevir. Şəxsən mən bu mahnıların vurğunuyam və onları dinləməkdən, hətta oxumaqdan doymuram. Nə qədər uşaq mahnıları yazılısa da, Ağabacı xanımın mahnıları unudulmur, çünki bu mahnılar öz şirinliyi, gözəlliyi ilə yaddaşlara yazılıb.

**Ağabacı Rzayevadan sonra Ədilə Hüseyzadə, Hökmə Nəcəfova, Şəfiqə Axundova, Gülərə Əliyeva, Elza İbrahimova, Rəhila Həsənova, Sevda İbrahimova, Firəngiz Əlizadə, Əzizə Mustafazadə, Aygün Səmədzadə və başqa qadın bəstəkarlarımız Azərbaycan müsiqisinin gözəl nümunələrini yaradıb, yaradacaq və yaşadaqlar. Ağabacı xanım isə İki dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordeni almış, Azərbaycanın Əməkdar İncəsənət xadimi adına laiyiq görülen ilk qadın bəstəkar kimi adını Azərbaycan müsiqi tarixinə yaradıb. Bacısı Ruqiyə ilə birlikdə Konservatoriyanın nəzdində yaradılan "Xalq müsiqi şöbəsi"nin ilk qız tələbəsi olan Ağabacı Rzayevanın mahnı və romanslarını Bülbül, Rəşid Behbudov, Firəngiz Əhmədova, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Sarra Qədimova, Gülağa Məmmədov, M. Salmanov, Lütfiyyar İmanov və başqa usta sənətkarlar məharətlə ifa ediblər. Onun müsiqiləri bu gün də ruhumuzu oxşayır, ürəyimizə rahatlıq verir, yaşayır və bizi də yaşadır. A.Rzayeva 5 iyul 1975 - ci ildə Bakıda vəfat etmişdir. Əslindəsə, onun ömrü mahnılarındadır, ölməz mahnılarında.**